

САМУР

№ 2(347) 2021-йисан 18-март

1992-йисан январдилай акъатзава

Цийивилер

www.samurpress.net

ПАРК ТУЪКІУЪРДА

Бакуда Ватандин дя-
веда душманривай къа-
къудай яракърин парк
туъкІуърда. И кар па-
талди шегъердин Ха-
таи районда эцигунар
къиле тухузва. Ина
Азербайжандин къу-



шунди Къарабагда Эрменистандин яракълу
къуватар магълуб авуна адавай къакъудай военный
техникани къватІнава. И техникадин са пай ала-
тай йисан 10-декабрдиз Бакуда къиле фейи Гъалиб-
вилин парадда къулуурнай.

Цийи парк арадал гъун паталди герек тир
вири жуьредин къулайвилер туъкІуърнава. Парк
алай йисуз кардик кутада.

ГЗАФ ХИЙИРАР КЪАЧУДА



Азербайжандинни
Эрменистандин арада
къиле фейи Дагълух
Къарабагъдин дяведи-
лай къулухъ Нахчиван-
динни Азербайжандин
арада Зенгезур дегълиз
кардик кутун къарардиз

къачунва. Алатай йисан 10-ноябрдиз пуд
уълкведи кутундай икъардив къадайвал,
Азербайжандиз Лачин дегълиздихъ
галаз барабарвал хуьн патал Мегъри
дегълиздикай менфят къачуз
къанзава. И дегълизди Къарабагъдизни
Нахчивандиз къурудай алакъа хуьдай
мумкинвал гуда. Им гъакІни региондин
уълквейр патал гзаф серфе авай рехъ я.

Лачин дегълизди Дагълух Къарабагъдиз
Эрменистандихъ галаз алакъа хуьдай
мумкинвал гузвайвал, Мегъри дегълиз-
дини Азербайжандиз Туьркиядихъ
галаз къурудай алакъа хуьдай къулай-
вилер арадал гъида. И рекъи региондин
уълквейриз экономика вилик тухуз
къумек гуда. Абурувай Туьркиядай
Юкъван Азиядиз ва Китайдиз физвай
цийи логистикадин каналдикай, 3
миллиард къван агъалийриз къуллугъ-
завай чІехи базардикай менфят
къачуз жеда.

РИКІЕЛ ХКИДА

Азербайжан Респуб-
ликадин Президент Илгъам
Алиеван серенжемдив
къадайвал, алай йисуз
ашукъ Алескеран 200 йи-
сан юбилей къейд ийида.
Мярекат республикадин
медениятдин министр-
стводи милли илимрин
академиядихъ, образованидин
министерстводихъ ва
ашукърин къватІалдихъ
галаз санал къиле тухуда.



Азербайжандин Гуйче магълалда
дуньядиз атана вири Къафкъаздиз
сейли хъайи ашукъ Алескер
халкъдин рикІ алай сеняткарри-
кай я. Адан поэзидиз икрамза-
вай, вич асул Гуйчедай тир
Гъусейн Гъасанова са шумуд
йис инлай вилик сифте яз
Бакуда вичин къвале ашукъ
Алескеран музей туъкІуър-
най. Ина 3000-далай гзаф
экспонатар къватІнава.
Абурун арада Азербайжан-
дин 2000 ашукъдин шикилар,
650 ашукъдин ванер кхъен-
вай граммофондин валар,
400 къван ашукъдин ктабар,
150 кассет, чуьнгуьрар,
патефонар ва ашукърин
пекер ава.



Лезгийри лугъуда: Вучда а
гурмагъдикай, анай гум акъат
тавуртІа. Вучда а къваликай,
аниз мугъман илиф тавуртІа.
Вучда а суфрадикай, адахъ
мугъман ацукъ тавуртІа.
Вучда а суварикай, вири
элди санал шадвал тавуртІа.

Лезгийрин къадим майишатдин
йикъаргандин са вацран тІвар
Яр я. Ам 21-мартдилай 4-апрел-
далди давам жезва. Яр тІебиат-
дал чан хтунихъ, хуьруьн
майишатдин крарихъ къил
кутунихъ галаз алакълу тир-
вилай Яран суварин гзаф
мярекатар никІера, багълара,
чІафара къиле тухуда.

Лезги халкъдин дегъ адетрикай
тир мелер Яран суварилай
вилик генани гурлуз къиле
тухуда. КІвалер ва гъен
михъун, мес-къуьж рагъ
гана къватІун, къвалериз
егъенг ягъун, усунун важиб
яз гъисабда. Багълар, салар
къамарикай, къуру хилерикай
михъда, абур суварин
нянихъ цІай яна куда.

Яр гафунихъ мад са мана
ава: «яру». Дегъ чІавара
лезгийрин Яран суфра адет
яз яруди жедай. Са береда
къилди яран мехъерар
ийидай. Чамраз яран чам,
сусаз яран свас лугъудай.
Суса яран гам храдай.
Мехъерин юкъуз адан
чинай яру дугуьр авадардай.

Яран сувар хуьрера иллаки
гурлуз къиле фидай. Эхирим-
жи йисаралди КІларин хуь-
рера Яраз цІегъ къугъур-
дай адет авай. Имни лезги
мифологиядихъ галаз алакълу
я. Дегъ чІавара гзаф гъуцариз
икрамзавай лезгийр патал
цІегъ викІегъвилин лишан
тир. Сувариз цІегъре вичин
гъунардикай вирибуруз пай
гурай лугъуз ам пекер алу-
къарна куьчейра къекъуьр-
дай. Манийривни куьлерив
и межлисдин гурлувал арту-
хардай.

Яраз Вацракъар лугъудай
халкъдин мярекатни гегъен-
шдиз къейд ийидай. Ракъни-
вивайни вацравай тІалабунар
ийизвай гадаярни рушар
санал манияр лугъуз-лугъуз
магълейра къекъведей.

21-мартдин 22-даз элячІа-
вай йифиз эл суварин шемер
гъаз гъенерал экъечІа. Ше-
мер цІуру пекерикай расда.
Абур яргъи тІваларал аруш-
на кІевирда, кана куьтягъ
жедалди гъиле къада. Гъар
куьчедда, гъар магъледда
цІай авуна, абурун винелай
вирибуру хкадарда. Ахпа
хизанар суфрадихъ ацукъда.

Йис Яран суфрадин рузидилай
аслу жеда лугъуда. Ам бере-
катлу хъурай лугъуз суфра-
дал жезмай къван пара
няметар тада. Абурукай
къилин нямет семена я.
Цириз тунвай гуьлгери

къуьлуькай чранвай и тІямди
суфрадиз ярашух гуда. Семена-
дин патав гитІни хъана
къанзава. Къуьл, гъажикІа,
нахутІ, мержемек, лацу пахла,
яру пахла чараз чрана
какадарнавай гитІ берекатдин
лишан я. Аялриз калар
гъазурда. Къел квай цел
ргана цІай ганвай къуьлуьк
вин ва кІерецдин хвехверни
акадарда.

Аялризни чІехибуруз гзаф
къандай мад са нямет жеда
суфрадал: сав. Гъилин
регъвера къуьлуькай регъ-
венвай гъуьруьк шекер
какадарнавай и тІям садбуру
къуруз, садбуру ламуз
неда. Яру ранг янавай
какаяр, къурурнавай
емишар, чранвай шуьреяр
ва маса затІар, гъакІни
аш Яран суфрадин абур я.

Гъар къвале гъа йифиз
ракъарихъ тадай бармакар
ацІурун патал кІерецар,
шуьмягъар, къенфетар,
рангнавай какаяр ва
маса затІарикай гъазурна-
вай паяр жеда. Бармак
ичІиз рекъе тунгунагъ
я лугъуда. Яран сувариз
къвалей гъикъваи пара
ризки акъатайтІа, гъакъ-
ван пара берекат хкъеда,
лугъуда лезгийри. Суфра-
дихъ ацукъ тавунмаз
суварин паяр гъаз хъел-
бурун къвалериз фида.
Нянихъ къажгъандин
къил алудна сифте паяр
мукъув гвай начагъ ва
каснин авачир инсанрин
къвалериз ракъурда.

NECƏ BAŞA DÜŞƏK? QAYĞIKEŞLİK, YOXSА GÖZDƏN PƏRDƏ ASMAQ?

Dünya təhsil sistemində bir çox yeni təhsil proqramlarının işlənilib hazırlanması mütləqdir və bu, ayrı-ayrı ölkələrə seçim imkanı verir. Belə proqramlar eyni zamanda integrativ təhsilin, inklüziv təhsilin və evdə təhsilin təkmilləşməsinə də şərait yaradır. Əvvəllər respublikamızda integrativ təhsil əsasən Bakı şəhərindəki məktəblərdə tətbiq edilirdisə, indi Azərbaycan Respublikasının Təhsil Nazirliyi onu daha geniş miqyasda tətbiq etməyi qərara alıb. Bununla əlaqədar layihələr hazırlanır, müsabiqələr keçirilir.

“Lezgi İNT” feysbuk səhifəsindəki bir layihə diqqətimizi cəlb etdi: “Ləzgi dilinin öyrənilməsi məktəblərdə integrativ təhsil (İNT)”. Onun rəhbəri pedaqogika üzrə fəlsəfə doktoru Həsənbala Məmmədovdur. Layihənin adında eyni ifadənin gah “ləzgi dilinin öyrənilməsi”, gah da “ləzgi dilinin öyrədildiyi” kimi verilməsinə, onun mətninin qəlizliyinə baxmayaraq, layihənin məqsədini və əhəmiyyətini anlamağa çalışdıq.

Qeyd edək ki, integrativ təhsil əlilliyi olan uşaqlara aiddir. Onların ümumtəhsil məktəblərinə getməsinə icazə verilsə də, sağlam həmyaşdları ilə eyni sinifdə deyil, ayrıca sinif otaqlarında, ayrıca müəllimlərlə məşğul olmaları nəzərdə tutulur. Belə çıxır ki, ləzgi dilinin tədris edildiyi ümumtəhsil məktəblərində çoxlu əlil uşaq var və ona görə də belə təhsil proqramına ehtiyac yaranıb. Ləzgi kəndlərində əlil şagirdlər o qədər çoxdur ki?

Ümumtəhsil məktəblərində ləzgi dili dərslərinin və ixtisaslı kadrların çatışmadığına, uzun illər nazirliyə bu problemlə bağlı müraciətlər edilməsinə baxmayaraq, son 43 ildə cəmi 2 dərslinin çap edildiyi, onların da son dərəcə qüsurlu olduğu hamıya məlumdur. Həmin problemi həll etməyənlərin indi əlil uşaqlar üçün ayrıca dərslilər çap edəcəyi, onlara ayrıca sinif otaqları və müəllimlər ayıracağı nə dərəcədə inandırıcıdır? Görəsən, layihə rəhbəri özü bunun mümkünlüyünə inanırmı? Bu, qayğıkeşlikdir, yoxsa gözdən pərdə asmaq?

Yeri gəlmişkən adı çəkilən layihənin rəhbərinin nəzərinə çatdırmaq ki, ümumiyyətlə, dünya təhsil sistemində sağlamlıq imkanları məhdud olan uşaqların ayrıca, xüsusi təhsil almaları vacib hesab olunmur. Çünki bu cür yanaşma uşaqların cəmiyyətə adaptasiyasına mənfi təsir göstərir, sosial ayrı-seçkilik yaradır. Ona görə də “İnklüziv təhsil” proqramı hazırlanıb. Bu proqramda əlil uşaqların öz sağlam həmyaşdları ilə birlikdə eyni sinifdə təhsil alması nəzərdə tutulur. Belə yanaşma hər iki qisim uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların layiqincə təhsil almalarına şərait yaradır.

Layihə rəhbəri Həsənbala Məmmədov ikinci elanda bildirir: “Müsabiqə komissiyası müsabiqəyə yekun vurmuşdur. Ləzgi dili dərslərini tədris edilməsinə müəyyən olunmuş tələbləri ödəyən 11 işdən 2-sinin müəllifləri

ilə layihə rəhbəri arasında müqavilə bağlanmış, layihənin icra planına uyğun fəaliyyətlərin yol xəritəsi müəyyən edilmişdir”. Müsabiqədə qalib gələnlər kimlərdir? Niyə ictimaiyyət bundan xəbərsizdir? Əgər təsadüfi adamlardırsa, kim zamanət verə bilər ki, 2017-ci ildə işıq üzü görmüş “Ləzgi dil 3” (“Ləzgi dili 3”) metodika kitabının müəllifləri kimi qüsurlu, dili aşağılayan dərslilər ərsəyə gətirməyəcəklər? Axı ləzgi dili dərslilərinin yazılması dilçi alimlərə, dili mükəmməl bilən və müəyyən təcrübəyə malik peşəkarlara həvalə olunmalıdır.

Həsənbala Məmmədov ikinci elanın sonunda yazır: “Hər kəsi layihənin icrasına dəvət edirik. Siz dərslilərdə, internet portalında yerləşdirilmək üçün kurikulumda təqdim olunmuş mövzularda dərslər nümunələrini, onlara aid audio-videoçarxları və s. resursları, o cümlədən əlifbanın, leksikanın təkmilləşdirilməsi üçün təkliflərinizi hasanbalamedov@gmail.com ünvanına göndərə bilərsiniz”.

Əlifbanın və leksikanın təkmilləşdirilməsi dedikdə layihə rəhbəri nəyi nəzərdə tutur? Görünür o, dilçilik elminə bir o qədər də bələd deyil. Bələd olsaydı bilərdi ki, əlifbanın təkmilləşdirilməsi həvəskarların işi deyil. Hər hansı əlifbanın təkmilləşdirilməsinin elmi cəhətdən tam və uğurla həll olunmasından ötrü həmin dilin fonetikasi, morfolojiyası, sintaksisi və leksikası daha dərindən və geniş tədqiq edilməlidir.

Leksikaya gəldikdə isə, onu təkmilləş-

dirmirlər, zənginləşdirirlər. Leksika dildə işlədilən sözlərin məcmusudur, yəni lüğət fondudur. Leksika ilk növbədə dilin daxili imkanları hesabına, həm də yeni sözlər yaradılmaqla zənginləşdirilir. Bu məsələdə alınma sözlər də müəyyən rol oynayır.

Bu cür layihələri həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyi öncə ləzgi dili tədris olunan ümumtəhsil məktəblərində oxuyan sağlam uşaqların milli dildə dərslilərlə təmin edilməsi, həmin məktəblərdən ötrü ixtisaslı ləzgi dili müəllimlərinin hazırlanması qayğısına qalmalıdır. Bu məsələyə laqeydlik göstərməməlidir.

2019-cu ilin yanvarında təhsil nazirinin müavini və şöbə müdirləri ilə görüşümüz zamanı bizə vəd edilmişdi ki, dərslik məsələsi tezliklə həll olunacaq. Lakin, verilmiş vəd hələ də yerinə yetirilməyib. Ümid edirik ki, yeni təhsil naziri Emin Əmrullayev bu problemə peşəkarcasına yanaşacaq, qeyd olunan qüsurların aradan qaldırılması üçün konkret işlər görəcək. Ləzgi dili dərslilərinin hazırlanmasına peşəkarlar kömək göstərə bilər.

İmran RZAYEV,
“Samur” Ləzgi Milli Mərkəzi İctimai
Birliyi idarə heyətinin sədri

Sədaqət KƏRİMOVA,
“Samur” qəzetinin baş redaktoru

Müzəffər MƏLİKMƏMMƏDOV,
qəzetin redaktor müavini



“САМУРДИН” 30 ЙИС ЖЕЗВА

Играми Келдайбуру! Виликай кьезвай йисан январдин вацра «Самурдин» 30 йис тамам жезва. Чи халкь паталди им лугьуз тежедай кьван члехи вакьна я. И 30 йисан тарих газетдин коллективди кьехь галаз санал кьхьена. Куьне чи умуми Кьвалахдик кьуьн кутуначиртла, чавай газетни акьудиз жечир. Куьн чаз даях хьана лугьуз, хуьз алакьна чалай «Самур».

Са гафни авачиз, юбилейни чна кьехь галаз, газет датлана Келза-

вай, адал рикI алай, адак кьуьн кутуазвай Келдайбурухь галаз санал, члехи сувар хьиз кьейд ийида. Гьавилляй чун юбилейдиз санал гьазур хьана Кланзава.

Юбилейдин вилик редакциядиз чи республикадай, гьакIни Дагьустандай чарар кьезва. Келдайбуру газетдикай ва юбилей тухуникай, ам гурлу авуникай чпин фикурир лугьуз-ва, теклифар гузва. Агьадихь чна кьве чар чазва.

АГАТНА КІАНЗАВА

Играми «Самурдин» кIвалахдарар! Клуьд вацралай газетдин 30 йис тамам жезва. И кьилий икьван гагьди газет хвейи кьез пара кьван сагьрай лугьуз Кланзава. Куьне чIалакай, тарихдикай, адетрикай, чи сейли ксарикай кьхизвай макьалайри чак руьгь кутазва. Чаз жуван халкь генани хьсандиз чир жедай мумкинвал гузва.

Жуван рикIин гафар талгьана акьваз жедач. Заз хьиз, якьин вишералди маса Келдайбурузни хьсандиз чизва хь, куьне датлана дидед чIалан, лезгивилин таьсиб чIугвазва. Куьне и кар тIвар-ван паталди ваь, рикIин тIлалабуналди ийизва. ТахьайтIа, ихьтин четин девирда 30 йисуз газет хуьз жечир. Куьне и йисара халкь агудна, адак руьгь кутуна.

Заз чизва, кьез садани куьмек гузвач, такьатар гвай лезгийр кьев агатзавач. Садбуру лагьайтIа, газет халкь паталди гьикьван важиблугь ятIа адан гьавурда акьвазвач. Мумкин я са бязи вахтара куь крарикай ягьанатар ийизвайбуруни хьунухь. Ингье са кар рикIелай алудна Кланзава. «Самурдин» нумрайр кIватIна вилин нинияр хьиз хуьзвай, редакциядиз лезги чIалан Кябедиз хьиз икрам ийизвай исанарни гзаф ава. Газет кьхидай мумкинвал авачиз адан таьсиб чIугвазвайбуруни тIимил туш. Гьавилляй за кьвай руьгьдай ават тавуна газет акьудун

давамарун тIалаззава.

Маса районура хьиз, Кьебеледани «Самурдал» рикI алай ксар гзаф ава. Газет 80-дав агакьна инсанри кьхьена. Са гафни авачиз, агьзурралди лезгийр яшамиз жезвай чи район патал им члехи рекьем туш. Гьавилляй чун газет кьхизвайбурун кьадар артухариз алахьзава, датлана ам теблигь ийизва. Чна жуван хайи газет патал руьгьдай ават тавуна и кар авуна Кланзава.

Зи рикIел хьсандиз алама. «Самурдин» 20 йисан юбилей Бакуда гзаф гурлудаказ кьиле фенай. Халкь паталди а югь сувариз элкьеннай. Газетдин 30 йисан юбилейни икI кьиле фидайдан чIалахь я чун. Гиламаз чна вирида кьуьн-кьуьневаз, гьил-гьиле гана гьазурвилер акуна Кланзава. Виридалайни хьсан гьазурвал лагьайтIа, газет кьхьин я. Чун газетдиз мукьувай куьмек гуз, адан тираж хкажиз алахьна Кланзава. Виш агьзурралди лезгийр яшамиз жезвай чи республикадин авай-авачир са лезги газет хуьн тавуртIа, маса халкьари чаз вуч лугьурай? Ихьтин кар алай месэла гьил авун лезгивал, жувал хуьн лагьай чIал тирди рикIелай алуд тийин.

Шагьисмаил ИСМАИЛОВ,
Кьебеле район, духтур

ЧІАЛАН ЖЕНГЧИДИЗ ДАЯХ ЖЕН

Гьурметлу редакция! «Самурдин» 30 йисан юбилейдин вилик за и чар Келдайбуруз эвер гун хьиз кьхьенвайди я. Вучиз лагьайтIа эхиримжи вахтара пандемия ва такьатар тахьун себеб яз газетдин са шумуд нумра акьатнавач. И карди гзафбуруз Кьевелай эсернава. Суалри заз секинвал гузвач: «Чун жуван газетдиз герек тирвал вучиз агатзавач? Вучиз чна «Самурдиз» куьмек гузвач? Жуван руьгьдин ивирдин кьадир авачир чун гьихьтин лезгийр я?»

Авайвал лагьайтIа, кьанни цIуд йис са акьван тIимил девир туш. Гилан аямда са патахьайни куьмек авачиз милли газет хуьн кьагьриманвал я. Адан коллективдиз халкьдин патай члехи гьурмет кьезва. Келдайбуру вичиз чIалан женгчи тIвар ганвай «Самур» гьихьтин яцIара гьатнаватIа чаз хьсандиз чизва. И кар кьатIун патал адан тарихдиз вил веьген бес я.

Зи рикIел хьсандиз алама, сифте чIавара датлана акьатай газет гуьгьуьнлай кьериз-цIаруз акьатнай. Газетдихь кьетIенвал, хчивал амачир. Гилан коллективди 1997-йисуз арадай акьатзавай «Самур» кIвачел ах-кьалдарайла чаз гьикьван хьеши хьанай. Чи пешекар журналистри адакай чаз кIандай гаф лугьудай газет авуна. Абуру гьакьисагьвилелди чIугур зегьметдин нетижа яз «Самурдикай» лезги чIалан михьивал хуьдай, ам вилик тухудай, чун сад-садав агуддай, вирида вичин рехь хуьдай, гьар са лезгидин кIвализ рикI алай мугьман хьиз илифдай газет хьана. Ам и дережадиз акьудун патал чIугур кьван зегьметрин и кьил, а кьил авач.

2007-йисан 27-ноябрдиз газетдин сад лагьай чиниз «Акьатзава Самур!» тIвар ганвай макьала акьуднай. Авайвал лагьайтIа, им Келдайбуруз хабардарвал тир. Макьаладин эвелда кьхьенвай: «Гьикьван кIевера

гьатнатIани, акьатдай мумкинвилер михьиз атIай чIавар хьанатIани, гьар са лезгидин хиве жавабдарвал твазвай, чи руьгьдин лишан тир «Самурдин» тIвар хьена чна.»

Гьа икI, дарвилеризни татугайвилериз килиг тавуна гьакьисагьвилелди кьуллугьна редакциядин коллективди халкьдиз. Газетдин 2011-йисан 24-декабрдин нумрада «Редактордин гаф» рубрикадик кваз «Хьена чна «Самур» тIвар ганвай макьала акьатнай. Ана кьхьенвай: «Азербайжандин кьадардиз тIимил маса халкьарин векилривай хуьз хьанач чпин милли газетар, чна лагьайтIа, неинки ам хьена, гьакIни газет халкьдин руьгьдин чешмедиз элкьуьрна.» Чи тIварван авай алим Агьмедулагь Гуьлмегьамедова гьавилляй лагьанай: «Самур» газет халкьдин мефтI, рахазвай мез я.»

Газет гьикI акьудзаватIа М.Меликмамедова вичин «Женгчи» макьалада хьсандиз кьхьена: «Гьукуматдин патай куьмек авачиз, халкьдин пул гвай ксар агат тийиз, грант гудай тешикатри агуд тийиз яцIара аватIани кьилин редактор Седакьет Керимовади вичин такьатралди «Самур» акьудун давамарзава.»

Играми Келдайбуру! Ша и гафарикай нетижа кхудин. Кье дидед чIалал газет акьудун женг я. И женгина чун «Самурдин» коллективдиз даях жен, газетдиз куьмек гун. Кьулухь халкь галайда кьвал атIуда, лугьуда бубайри. Кьулухь халкь галай газетдивай неинки 30 йисан, гьакIни 50 йисан, 100 йисан юбилейр кьейд ийиз жеда. Агатин чун «Самурдин», хуьн чна жуван хайи газет.

Тамилла БЕКЕРОВА,
Дагьустан Республикадин
Дербент шегьер, муаллим

TARİXİMİZƏ DAHA BİR NƏZƏR

YAXUD ORTA ƏSRLƏRİN AÇILMAMIŞ DÜYÜNLƏRİ

Son vaxtlar ləzgilərin tarixinin bəzi məqamları ilə bağlı yürüdülmə əsassız mülahizələr narahatlıq doğurur. Söhbət orta əsrlərdə baş vermiş hadisələrə həsr olunmuş “Əbu Müslimin tarixi” kitabından, Əbu Müslimin şəxsiyyətindən, qədim Axtının adından və ərəblərin VIII əsrdə ləzgilərin ölkəsinə bəzi hərbi yürüşlərindən gedir.

Əvvəlcə ləzgilərin təxminən bir əsrlik tarixini əhatə edən, ərəbcə qələmə alınmış “Əbu Müslimin tarixi” kitabı haqqında. İlk dəfə N.V.Xanikov vü əsərin ərəb mətnini və fransızca tərcüməsini “Aziatskiy jurnal”da dərc etdirib. Əsərin başlığı olmadığına görə sonralar ona “Əbu Müslimin tarixi” adı verilib. Jurnalda mətni 1957-ci ildə ləzgi tarixçisi, Sovet dövrünün tanınmış ərəbşünaslarından olan Amri Şixsaidov üzə çıxarıb. Sonralar o, səkkiz siyahıda qeyd edilmiş əsərin ən dolğununu sayılan A variantını ərəbcədən rus dilinə tərcümə edib.

B siyahısındakı variant 1622-ci ildə Dağıstanın Qurah rayonunun Gelxen kəndində Şeyx Əhmədin şərafinə tikilmiş mavzoleydən tapılıb. Bu, əsərin 1740-cı ildə üzü köçürülmüş variantıdır. Bəzi cüzi fərqlərə baxmayaraq, əsərin Dağıstan Tarix, Dil və Ədəbiyyat Elmi-Tədqiqat İnstitutunun əlyazmaları fondunda saxlanan bütün variantlarının mətnləri demək olar ki, eynidir.

Əsər bir neçə mövzunu əhatə edir:

1) Əbu Müslim və onun nəslə haqqında məlumat; 2) Mərvan ibn Məhəmmədə qarşı döyüşlər; 3) Əbu Müslimin Şirvana və ləzgilərin ölkəsi olan al-Lakza hərbi yürüşləri; 4) Ləzgilərin Axtı şəhəri, həmçinin Kele Küre, Riça, Maka, Usuq, Migrağ, Gelxen və başqa iri yaşayış məntəqələri ilə bağlı hadisələr; 5) Əbu Müslimin bacısının, oğlanlarının və nəvələrinin ləzgi şəhər və kəndlərində yerləşdirilməsi.

Ayrı-ayrı dövrlərdə əsərə bəzi yeni mətnlər əlavə olunub. Bu isə kitabın nə vaxt yazıldığını müəyyənləşdirməkdə bir qədər çətinlik törədir. Bəzi tarixçilər əsərin X əsrdə qələmə alındığını iddia etsələr də, bu, həqiqətə uyğun deyildir. A.E.Kriştora haqlı olaraq əsərin gec qələmə alındığını qeyd edir. O yazır: “... Əbu Müslimin oğlu sultan İbrahim, sonralar Şirvanın naibi, valisi adlandırılan, ilk şirvanşah olan I İbrahim Dərbəndi (1382-1417) idi. Odur ki, “Əbu Müslimin tarixi” onun hökumətliyi etdiyi dövrdən əvvəl yazıla bilməzdi. Həm bu, həm də Dərbəndilər sülaləsinin süquta uğraması (1538), Şirvanın müstəqilliyini itirməsi və digər hadisələr belə deməyə əsas verir ki, əsərin son redaksiyası XVI əsrin ikinci yarısına təsadüf edir”. (Kriştora A.E. **К вопросу о письменных источниках по периоду феодализма в Дагестане. – ВИЭД. 1976, вып. 7, с. 150-151.** Müəllifin fikrinə, “Əbu Müslimin tarixi” bir neçə əsr əvvəl baş vermiş, lakin gec qələmə alınmış mühüm tarixi hadisələrdən ibarətdir.

V.F.Minorski “Əbu Müslimin tarixi”ni psevdə “Dərbəndnamə” adlandıraraq yazır: “Zənnimcə, Xanikovun psevdə “Dərbəndnamə”si “Axtınamə”dən çıxarışlardan ibarətdir”. (Minorskiy V.F. **История Ширвана и Дербенда X-XI вв. М., 1963, с. 25.**)


Amri Şixsaidovun yazdığına görə, əsərdə verilmiş hadisələr bəzi tarixçilərin qeyd etdikləri kimi, X əsrə deyil, əsasən VIII əsrə aiddir və sonradan əlavə olunmuş bəzi mətnlər daha sonrakı dövrləri əhatə edir. (Vax: **Шихсаидов А.Р. Очерки истории, источниковедения, археографии средневекового Дагестана. Махачкала, 2008, с. 268-269.**) Bu fikir Əbu Müslimin şəxsiyyəti araşdırılarda da təsdiqlənir.

Əbu Müslim kimdir? Əməvilər sülaləsinin devrilməsindən və 750-ci ildə Abbasilərin

hakimiyyətə gəlməsində mühüm rol oynamış Əbu Müslim kimi təqdim olunan şəxs əslində ləzgilərin ölkəsində olmayıb. Çünki tarixdə belə bir ərəb sərkərdəsi mövcud deyil. Nədənsə orta əsrlərin bəzi ərəb müəllifləri İraqın və Xorasanın hökmdarı olmuş sərkərdə Məsləmə ibn Əbdül-Maliki Əbu Müslim adlandırmışlar. Bir neçə dəfə ləzgilərə qarşı hərbi yürüşlər etmiş bu adam yerli əhali arasında da Əbu Müslim kimi tanınmış və onunla bağlı tarix kitabına belə ad verilmişdir.

Əsərdən məlum olduğu kimi, Əbu Müslim gənclik çağına yetəndə atasından soruşur: “Ey ana! Mənim atam olubmu?” Anası cavab verib deyir: “Olub. Amma o, Hüseyin ibn Əli ibn Əbu Talibin uğrunda Mərvana qarşı vuruşarkən həlak olub.” Gənc yenə atasından soruşur: “Ey ana! Atamın Mərv Şah-cahan şəhərində dostları var idimi?” Anası cavab verir: “Bəli, oğlum, var idi. Onlardan Xurdakahangar adlı bir nəfər dəmirçi işləyirdi.”

Əbu Müslim həmin şəhərə gəlib dəmirçini tapır. Dəmirçi baş vermiş hadisələri olduğu kimi ona danışır. Bundan sonra o, döyüş



silahı kimi iyirmi man (ləzgilərin bir manı üç kiloqrama bərabərdir) ağırlığında təbərcin (döyüş baltası) düzəldərək Əbu Müslimə bağışlayır. 300 əmirə rəhbərlik edən Əbu Müslim 18 il Mərvan ibn Məhəmmədlə döyüşür və Dəməşqdə onu öldürərək, qalib gəlir. Bu qələbədən ruhlanaraq o, islam dinini qəbul etməyə üçün Qafqaz ölkələri üzərinə hücumu keçir. Şirvan əmirələri ilə döyüşlərdə qalib gələrək, bu vilayəti özünə tabe etdirir. (Vax: **Минорский В.Ф. История Ширвана и Дербенда X-XI вв. М., 1963, с. 34.**)

Bundan sonra ləzgilərə qarşı hərbi yürüşə çıxan ərəb sərkərdəsi güclü müqavimətə rast gəlir. O, ləzgilərlə 7 il döyüşür və çoxlu canlı qüvvə itirir. Ona görə də yenidən güc toplamaq, xilafətdən əlavə qoşun alıb hücumu keçmək üçün Şalburuz (Şalbuз) dağının ətəyində hərbi düşərgə yaradır və bütün qışı burada keçirir. (Vax: **Шихсаидов А.Р. Очерки истории, источниковедения, археографии средневекового Дагестана. Махачкала, 2008, с. 271.**)

Yayda Əbu Müslim ləzgilərin Bab al Kiyat (Riça) vilayəti üzərinə hücumu keçir. Döyüşlər bir neçə ay davam edir. Ağır itkilərə məruz qalan ərəblər qışda Bab al-abvabı (Dərbəndi) ələ keçirmək istəyirlər. Lakin yenə ləzgi qoşunları ilə üz-üzə gəlirlər. Ona görə də Əbu Müslim Dərbəndi qısa müddətdə tuta bilmir və əsərdə də bu barədə heç bir məlumat verilmir. Lakin tarixçisi Əbu-l-Abbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin yazdığına görə ağır döyüşlərdən sonra bir müddət qalanı mühasirədə saxlayan Əbu Müslim (Məsləmə) nəhayət, onu tutur və xilafətin dayaqı etməkdən ötrü buraya 24 min suriyalı köçürərək, Dərbəndi ərəb şəhərinə çevirir.

“Dərbəndnamə”də göstəriləyi kimi, ərəb sərkərdəsi Dərbəndi ələ keçirdikdən sonra Qumuq və Qaytaq vilayətlərinə hücum edir.

Güclü müqavimətə rast gəlsə də, həmin yerləri ələ keçirir. Tabasaran vilayətində döyüşlər zamanı çoxlu itki verir, lakin buranı da tutur. Qəddar sərkərdə islamı qəbul etməyənlərin hamısını qılıncdan keçirir, onların əmlakını əsgərləri arasında bölüşdürür. (Vax: **Сандов М.С., Шихсаидов А.Р. «Дербендаме» – В кн.: Восточные источники о Дагестане. Махачкала, 1980, с. 36-37.**)

Əbu Müslim daha güclü rəqib saydığı ləzgilərə qarşı bir qədər fərqli siyasət yeridir və onların ölkəsi olan Lakzla sülh müqaviləsi bağlayır. O, hətta döyüşkən ləzgilərlə qohumluq əlaqələri yaratmağa çalışır və bir sıra ləzgi kəndlərində quruculuq işlərinə kömək göstərir. Kele Küre, Riça, Maqa kimi iri yaşayış məntəqələrində, həmçinin Axtı şəhərində böyük məscidlər tikdirir. Sonralar onun oğlanları Usuq, Migrağ, Gelxen kəndlərində belə məscidlər inşa etdirir.

“Əbu Müslimin tarixi”ndə mübahisə doğuran bəzi məsələlər də var. Məsələn, əsərdə Əbu Müslimin ərəblərin qüreyş tayfasından olduğu göstərilir. Əslində isə o, milliyyətcə fars idi. Adı Abdarrəhman ibn Müslim olan bu adam farsların arasında çox məşhurlaşmışdı. Onun atası şüə məzhəbinə qulluq edirdi. (Vax: **Бартольд В.В. Сочинения. Т. 7. М., 1971, с. 479-480.**)

Mübahisəli məsələlərdən digəri Axtının adı ilə bağlıdır. Əsərdə göstərilir ki, Əbu Müslim Kele Küredə məscid tikdirib oğlu Mixtar Sancabı oraya təyin etdikdən sonra bacısını və onun ərinə müalicəvi isti sularla zəngin olan Axtıya gətirir. Kitabda şəhərin adı Axtı kimi yazılıb və bu sözün mənasının ərəbcə “mənim bacım” olduğu göstərilir. Xəstə bacısı dünyasını dəyişəndə Əbu Müslim onu buranın məscidində basdırır. Beləliklə, guya şəhərin adı ərəbcə “axtı” sözü ilə bağlıdır.

Əvvəlcə onu deyək ki, ərəbcə “axtı” yox “uxtı” “mənim bacım” deməkdir. Qrafika baxımından “Axtı” və “uxtı” sözlərində müəyyən oxşarlıq olsa da, toponimin etimologiyasını belə izah etmək düzgün deyildir. Şəhərin adının ərəb sözü ilə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, ona görə ki, ərəblər Qafqaza gələndə Axtı mövcud idi.

İkincisi, “Əbu Müslimin tarixi” X əsrdə yazılmış “Axtınamə”dən bir neçə əsr sonra qələmə alınıb. Üçüncüsü, Axtıya qədər şəhərin ləzgiyə Tıuri və Yrğıkar kimi adları olub. Şəhərin indiki adı da xalis ləzgi sözləri ilə bağlıdır. Ləzgiyə şəhər Axçerğ//Axçarğ//Axçarğ adlanır. Hələlik toponimin etimologiyası ilə bağlı axtarışlar davam edir. Son axtarışlar dilçi alimləri belə qənaətə gətirib: ləzgi dilində “цегь” “qala, şəhər” deməkdir. “Ax” isə bu dilin Quruş ləhcəsində “bulaq” mənasında işlənən sözdür. Beləliklə, “Axçerğ” sözü “bulaq şəhəri” mənasını verir. Axtı həqiqətən də bulaqların və müalicəvi suların məskənidir.

Əsərdən məlum olduğu kimi, ərəb istilasından əvvəl Əbu Müslimin oğlanları Ramadan, İbrahim, Yusuf, Mixtar Sancab və çoxlu nəvələri, həmçinin minlərlə suriyalı bir sıra ləzgi şəhər və kəndlərində yerləşmişlər. Bu yaşayış məntəqələri coğrafi baxımdan ləzgilərin ölkəsinin ucqarlarını da əhatə edirdi. Ərəblərin belə yerləşdirilməsi ləzgilər arasında islam dinini yaymaq, onları doğma dildən məhrum edib ərəb dilində yazmağa məcbur etmək, yerli əhalini ərəbləşdirmək məqsədi güdürdü. Lakin yadellilər öz məqsədlərinə nail ola bilmədilər. Onlar islamı qəbul etməkdən ötrü yerli əhali ilə 150 ilədək döyüşməli oldular. Ləzgilər nəinki ərəbləşmədilər, əksinə onların torpaqlarına köçürülmüş ərəbləri tədricən tamamilə ləzgiləşdirdilər.

Müəffər MƏLİKMƏMMƏDOV

КВЕЗ ЧИДАНИ?

СТАЛИНАВАЙ ТІЛАБНАЙ

Лезги халкъдин тІвар Къафкъаздиз, СССР-диз, вири дуньядиз сейли авур рух-вавар тІмил авач. Ингье абурукай бязибурун тІварар вучиз ятІани рикел хкизмач. Ихътин къегалрикай сад 1885-йисуз Дагъустандин Мискискар хуьре дидедиз хъайи Агъабег Гъуьсейнан хва Агъацарски я. Урус пачагъдин къушунда къуллугъ авур ам Россиядин виридалайни хъсан артиллеристрикай сад хъиз машгъур хъанай. 1914-1918-йисарин дуньядин дяведа Агъабега регъбервал гайи артиллеристри душмандин техника ва яракъар кІватІнавай 200-елай гзаф чкаяр ва агъзурралди аскерар тергнай. Ихътин къагъриманвилерай ам са шумуд ордендиз лайихлу хъанай.

Совет гъукумат арадал атайла ам Москвадин геодезиядин, картографиядин ва аэрофотодин институтдик экечІнай ва 1933-йисуз ада инагъру дипломдалди акъалтІарнай. Агъабег неинки лезгийрин, гъакІни дагъустанвийрин ва къафкъазвийрин арада и институтдик экечІай сад лагъай кас тир. Гзаф савадлу кадр хъиз ам институт акъалтІарай кумазни СССР-дин Совминдин картографиядинни геодезиядин къилин идарадин регъбервиле тайинарнай. Гъеле Ватандин Чехи дяве къарагъдалди ам вири СССР-диз сейли хъанай. Гъакъисагъвилелди кІвалахай Агъабегаз генани чІехи везифа теклифун патал Сталинан къилин эвернай. 1942-йисуз регъбердихъ галаз гъуруьшмиш хъайи вахтунда ада Сталинавай вич фронтдин гъалар лап залан тир райондиз ракъурун тІалабнай. Вичел чІехи везифа ихтибар аву-натІани, вичихъ бронь аватІани, ам гугъгъул-лудаказ фронтдиз фена. Полковник Агъабег Агъацарскидин ва ада регъбервал гайи полкунин къагъриманвилерикай СССР-дин газетри гзаф макъалаяр чапнай. Сталина ватандин велик адан къуллугъар къилди къейд авунай.

Дяведин вахтунда вичел залан хирер хъанатІани, ада кІвалахун давамарна. 1945-йисалай СССР-дин цІивинрин санайиндин министрстводин къилин идарадиз рагъбервал гана. 1947-йисуз къегъал лезгиди 52 яшда аваз вичин дунья дегишарна.

ВАД ХВА, ВАД АЛИМ

Чахъ алимин хизанар гзаф ава. Ихътин хизанар чи маса хуьрера хъиз, Мискискардани авачиз туш. Гзаф йисара колхозда кІвалахай Акпер Серкерова вичин вад хчивни кІелиз тунай. Рухвайри неинки хайи хуьруьк, гъакІни Дагъустандик, вири СССР-дик дамах кутунай. Гила абуру Россиядин виридалайни хъсан алимин жергеда чка къазва.

Усугъчайдин юкван мектеб къизилдин медалдалди, Азербайжандин Санайиндин Институт яру дипломдалди акъалтІарай, Узбеккистанда, Дагъустанда, Кубада кІвалахай Сейфулагъ Серкерова энергетикадин инженер хъиз вири Советрин уьлкведиз сейли хъанай. Ада СССР-да сифте яз чІехи къуват авай изоляция цив чуьхвена михъдай метод кардик кутунай. Ам цІудралди рационализаторвиллин ва илимдин кІвалахрин автор я. Дагъустандин хуьрер къилий-къилиз электрикдив таьминарунин патал гзаф зегъметар чІугур С.Серкерова Чиркейдин ва Миатлидин ГЭС-ар, Гергебил ГЭС ва Магъачкъаладин ТЭЦ кардик кутур пешекаррикай сад я.

1979-йисуз гзаф алакьунар авай кадр хъиз адаз Кубадиз теклифнай. Ина ада уьлкведин сад тир энергосистем арадал гъиз куьмекнай ва «Кубадин лайихлу энергетик» тІвар къачунай. Адаз гъакІни «Дагъустандин лайихлу энергетик» ва «РФ-дин кудай затІаринни энергетикадин комплексдин лайихлу кІвалахдар» хътин гъуьрметдин тІварар ганва.

Сейфулагъан къуд стхани алимар хъиз сейли хъанва. Нежеф физикадинни математикадин илимин доктор, Серкер, Тажидин ва Рамидин пудни техникадин илимин докторар я. Рамидин Серкерова Россиядин Тебии Илимрин Академиядин академиквиле хъанва.

Гуьлхар ГУЬЛИЕВА

ПРИМЕР САМООТВЕРЖЕННОСТИ

Мне неоднократно приходилось рассказывать читателям о ярких деятелях культуры, представителях науки Азербайджана с дагестанскими корнями. Сегодняшний мой рассказ о неординарной личности, табасаранце по национальности, человеку, с именем которого связана история создания военно-полевой медицинской службы в Азербайджане. Речь пойдет о враче полковнике Курбане Джамаловиче Курбанове. Все, кто близко знал этого высокопрофессионального, прекрасно образованного, честного и порядочного человека, до сих пор вспоминают его с большой теплотой и уважением, с благодарностью и любовью рассказывают о его человеческих качествах, трепетном отношении к подчиненным, заботе о них.

Курбан Курбанов родился в 1937 году в многодетной семье в селе Татиль Табасаранского района Республики Дагестан. После окончания школы и службы в Вооруженных Силах Советской Армии получил образование в Дербентском медтехникуме. Работал фельдшером в селе Хучни Табасаранского района. Затем поступил на лечфак Махачкалинского Государственного Медицинского Института. После IV курса перевелся в Саратовскую Военно-Медицинскую Академию. Закончив вуз с отличием проходил службу в Грозном, где был назначен старшим врачом в танковом полку. Затем был переведен в город Дрезден Германии, работал в военном госпитале ординатором станции переливания крови.

После 6 лет службы за границей К. Курбанов был направлен в Баку и назначен начальником станции переливания крови Закавказского Военного Округа.

Судьба Курбана Джамаловича сложилась так, что вся его жизнь отражает в себе военные действия той эпохи. Он не просто становится их свидетелем, но попадает в

самую их гущу. Так, в 1982-1984 годах он оказывается в пепле войны Афганистана. За 2 года службы неоднократно сталкивается лицом к лицу со смертью. За проявленную храбрость и отвагу награждается орденом «Красной Звезды» и медалью «За отвагу».

После Афганистана в 1984-1991 годах К.Курбанов работает начальником Баилловского военно-медицинского госпиталя города Баку. Затем страшная катастрофа в Чернобыле. В 1986 году он целых 6 месяцев служит в Чернобыле в качестве начальника госпиталя для пострадавших в результате аварии.

После трагедии 20 января генерал Даглар Абдуллаев, полковники Вагиф Ибрагимов, Курбан Курбанов и некоторые другие, первыми из высокопоставленных военных офицеров советской Армии, дислоцировавшихся в Азербайджане, принимают ответственное и смелое решение: по собственному желанию они увольняются со службы и переходят служить в Национальную Армию независимого Азербайджана. Их примеру следуют сотни офицеров.

В 1992-году министр обороны республики Валех Бершадлы приглашает военного пенсионера, известного военного врача Курбана Джамаловича к себе, и после долгой беседы возлагает на него миссию по организации военно-полевых госпиталей в зоне боевых действий. Именно с именем Курбана Курбанова связана история военно-полевых госпиталей Азербайджана. В 1991-1995 годах ездил по районам, чтобы лично организовывать военные госпитали. Он понимал, что его умение и опыт могут спасти жизни многих раненых солдат, что он нужен своей стране как никогда.

Первым в эксплуатацию был сдан госпиталь «Дёрд йол» в Физулинском районе. Это было тяжелое время. Не хватало меди-



цинского оборудования, лекарств, но несмотря на это, работа по созданию пунктов первичной медицинской помощи шла полным ходом. В госпиталь за медицинской помощью обращалось и местное население, пострадавшее от обстрелов армянских боевиков. Начальник госпиталя всем уделял внимание, каждый из них мог рассчитывать на всю необходимую помощь. Слава о его благородстве распространялась по всем прифронтовым районам.

После были организованы госпитали в Агдаме, Агдере и Тертере. Все эти учреждения он создавал с нуля, лично руководил ими, налаживал деятельность. В первой Карабахской войне в этих госпиталях были спасены жизни тысяч наших бойцов. Сам Курбан Курбанов был не только начальником госпиталей, но и принимал активное участие в спасении жизней, всегда находясь в самых горячих точках боевых действий, чтобы суметь вовремя оказать помощь раненым на поле боя.

Вплоть до 1998 года К.Курбанов находился в прифронтовых районах. По окончании боевых действий он был назначен начальником Алятского госпиталя, где

прослужил до самой пенсии. После увольнения работал врачом-ординатором на станции переливания крови.

Многие и не догадывались о том, что военный врач с добрым и отзывчивым сердцем, спасший тысячи жизней, сам долгие годы страдал от сердечных болей. Операция, произведенная на его сердце, лишь на время облегчила их. В 2010 году Курбан Курбанов ушел из жизни в возрасте 73 лет.

Курбан Курбанов с женой Ширван вырастили 4-х детей. Старший сын – Алик Курбанов, унаследовал от отца и характер, и любовь к медицине. Выпускник Азербайджанского Государственного Медицинского Института Курбанов Алик Курбанович – один из самых известных гинекологов страны, начинал работу в Центральном Военном Госпитале начальником хирургического отделения. Работал ординатором, ординатором экстренной хирургии, начальником гинекологического отделения. После увольнения майор А.Курбанов работал в Хатаинском роддоме, в больнице Нефтяников, затем главврачом Института Гинекологии. Сейчас работает в частной клинике «Баку Медикал Плаза».


Алик Курбанов, как и его отец, принимал самое активное участие в Карабахской войне. Во время Первой Карабахской он работал в Агдамском, Агдеринском, Тертерском и Гедебекском районных госпиталях, созданных Курбановым старшим, оказывал медицинскую помощь раненым. Во Вторую Карабахскую – спасал жизни наших бойцов в Шамкирском и Физулинском районах.

Именно такие самоотверженные люди, как отец и сын Курбановы, делают нашу жизнь лучше, добрее. Их любовь к профессии, целеустремленность и самоотдача являются настоящим примером для подражания.

Седаетг Керимова

YENİ KİTABLAR

AKADEMIKƏ NƏSR OLUNUR



Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə görkəmli alim, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadəyə həsr olunmuş bibliografik göstərici nəşr olunmuşdur. Kitab görkəmli riyaziyyatçı alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin, 1973-2020-ci illərdəki elmi əsərlərinin bibliografiyasını, əldə etdiyi elmi göstəriciləri, həmçinin

haqqında olan mənbələri əhatə edir.

Bibliografik göstəriciyə alimin kitabları, müxtəlif dillərdə işıq üzü görmüş məqalələri, çoxsaylı beynəlxalq konfrans və simpoziumlarda etdiyi məruzələr daxil edilmişdir. Bibliografik nəşr riyaziyyat üzrə elmi-tədqiqat işi aparən alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakının "Elm" nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru akademik Rasim Əliquliyev, redaktoru akademik Telman Əliyev, tərtibçiləri dosentlər Şəhla Tahirqızı, Yeganə Əşrəfova, Anar Rəhimov və Türkan Vahidovadır.


"SAMUR"

TÜRK DİLİNDƏ NƏŞR

Bu günlərdə Ankarada Abdulla Qubalının türk dilində "Lezgiler ve Lezgistan" adlı növbəti kitabı çapdan çıxmışdır. Nəfis tərtibatla, rəngli şəkillərlə çap olunmuş kitabda Qafqazın qədim xalqlarından olan lezgilərin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət və ənənələri, görkəmli şəxsiyyətləri, qəhrəmanları haqqında ətraflı məlumat verilmişdir.

Müəllif oxucuların diqqətini çəkən həmin materiallarla yanaşı, kitaba lezgilərin "Şarvili" eposu, Yaran suvar (bahar bayramı), qədim ləzgi təqvimi, "Lezginka" rəqsi ilə bağlı məqalələri də daxil etmişdir. Osmanlı dövlətinin lezgilərlə əlaqələrin-

dən, Türkiyədə yaşayan lezgilərin həyatından, buradakı Dağıstan xalqları nümayəndələrinin mədəniyyət mərkəzlərinin fəaliyyətindən bəhs edən məqalələr də böyük maraq doğurur.



"SAMUR"

ПОЧТИЛИ ПАМЯТЬ ШЕХИДОВ



Джибир, Лягяргышлаг, Юхары Зейхур, Хурел, Аных, Неджефкенд, Аваран, Гюндюзгала, Гиль, Бёюк Муруг, Урва, Укур, Гасангала, Кухуроба, Имамкулкенд, Гилоба, Пирал, Дустанхир, Бедиргала, Каякенд, Муджук, Ени Хаят и в самом городе Кусары, предоставили семьям продовольственную помощь, поинтересовались их проблемами и заботами.

В ближайшее время со стороны Лезгинского Национального Культурного Центра «Самур» каждой семье будет оказана финансовая помощь.

С первых дней Отечественной войны сотни уроженцев Кусарского района мужественно и храбро сражались за территориальную целостность Азербайджана. В 44-дневной войне 37 из них стали шехидами.

По поручению председателя Лезгинского национального культурного центра «Самур» Имрана Рзаева сотрудники центра навестили семьи шехидов в Кусарах.

Активисты Центра – секретарь Завир Наджафов, руководитель сектора по работе с молодежью Эдвиг Гасанов, пресс-секретарь Рустам Азимов и активист центра, блогер Рамиль Алхасов в сопровождении представителей Исполнителей власти Кусарского района посетили семьи шехидов.

Они навестили семьи шехидов в селах



ПРЕСС-ЦЕНТР ЛЕЗГИНСКОГО НАЦИОНАЛЬНОГО КУЛЬТУРНОГО ЦЕНТРА «САМУР»




Чи сад лагъай 1000000!
Къайи рагъ

Лезги члалал члугунвай сад лагъай фильм тир «Къайи рагъдиз» миллион касди килигнава. И кар куьне авуна, чан жуванбур! Чи члал, чи

ругъ, чи жуввал хуьзвай куьн аваз хуьрай! И фильмдиз килигдайбурун къадар мадни гзаф жедайдан члалахъ я чун.

ШИИРРИН КІВАТІАЛ



Вичин поэзиядинни прозадин эсерралди сейли тир чи твар-ван авай къелемэгъли Седакъет Керимовадин и мукъвара нубатдин ктаб чапдай акъатнава. Авторди эхиримжи йисара лезги члалал кхьенвай шииррикай туйкуьрнавай и кватал Бакудин «Red N Line» чапханада басма хьанва. Ктабда гъакІни автор-

дин «Дагъдин синел» твар алай цийи поэма ва цийи килелай туйкуьрнавай «Чалакай баллада» ва «Магъи дилбер» поэмаяр гъатнава. Кваталдин редактор твар-ван авай шаир-журналист Муьзеффер Меликмамедов я. «Гхиссерин кимел» С. Керимовадин 30 лагъай ктаб я.

ИЕРВАЛ ТУЪКІУЪРЗАВА



И мукъвара са дараматдин цлал тебиатдин пейзаж члугъзавай са художник акуна заз. Лацу цлаз илгъамдив гатфарин акунар куьчарзавай ам вичин дуньяда авай. Кистинивни рангарив лугъуз тежедай хътин иервал туйкуьрзавай и кас кцарви художник Руьстембег Нагъиев тир. Алай вахтунда гзаф кцарвийрин квалерин цлариз адан пейзажри ярашух гузва. Иллаки Ватандай яргъара яшамиш жезвай чи ватангълийри адет яз райондай чпихъ галаз Руьстембега члугур пейзажар тухуда.

Кцар райондин Къуьхуьрба хуьруьн юкъван мектеб акъалтГарна, Бакудин А.Азимзадедин тварунихъ галай училищеда, гуьгъуьнлай АПИ-дин худ.графикадин факультетда чирвилер къачур Руьстембеган эсеррин суракъяр вириниз чкланва. Абур къачун патал сеняткардин килив тек са Азербайжандин районрайни шегъеррай ваъ, гъакІни къецепатан уьлквейрай гзаф инсанар къевезва. Им дамах кутадай кар я.

«САМУР»

ЕТИМ ЭМИНАКАЙ ЦИЙИ КТАБ

Цийи йисан вилик Москвадин «Азбука» чапханади Россиядин Илимрин Академиядин Шаркъ Институтдин грифдик кваз лезги публицист Мансур Куьревидин «Етим Эмин (1840-1880)» твар ганвай ктаб чапдай акъудна. Илимдин редактор машгур академик Абдусалам Гуьсейнов тир и ктаб Къафкъаздин ва Россиядин эдебиятда вахъиадиз элкьвена. Чи машгур арабист Гъалиб Садыкъидин архивдин гъилин хатГарикайни документрикай менфят къачуна кхьенвай и ктабда шаирдикай икъван гагъди маса ксаривай винел акъудиз тахъай делилар ва цийи малуматар гъатнава.



Мансур Куьревиди сифте яз Етим Эминан уьмуьрдихъни кьиникьихъ галаз алакьалу тир цийи делилар винел акъудна, ам 1840-йисузи дидедиз хъана, 1880-йисузи рагъметдиз феийди субутна. Гъавилияй ада вичин ктабдизни гъакІ «Етим Эмин (1840-1880)» лагъай твар ганва.

Профессор Гъажи Гашарова ктабдиз кхьенвай аннотацияда къалурнавайвал, им «надир ахтармишун» я. Ада кхьенва: «И монографияда Эминан яратмишунар чирунин карда сифте яз гъам шаирдикай малум делилар, гъамни авторди винел акъуднавай шиирар, шаирдикай цийи делилар авай гъилин хатГарин документар мукъуфдалди анализ авунва».

Мансур Куьревиди гъа са вахтунда Етим

Эминан багъри дустар тир Гъасан Алкъадарвидин ва Къазанфар Зулфикъарован шаирдихъ галаз рафтарвилерикайни гегъеншдиз кхьенва. Ада Гъасан Алкъадаридин «Диван ал-Мамнун» ктабдай келдайбуруз малум тушир шиирар анализ авуналди члехи алимдин шаирдихъ галаз гъихътин алакьаяр авайтла, Етим Эмин Дербентдин азарханада къаткай вахтунда Гъ.Алкъадаридивай вучиз адан кьилив физ хъаначтла авайвал къалурнава.

Гъалиб Садыкъидин архивдай ва «Киридин альманахдай» Етим Эминан са къадар шиирар лезги прессадиз акъудай Мансур Куьревидин ктабди мукъвал вахтара члехи шаирдин уьмуьрдикайни яратмишунрикай генани зурба илимдин ахтармишунрин ктаб арадиз къведайдак умуд кутазва.

«САМУР»

НЕОБЫЧНЫЙ ФЛЕШМОБ



В Сулейман-Стальском районе Республики Дагестан более 300 человек хором прочитали стихотворение Седакет Керимовой «Чун лекьер я». По инициативе руководства района Управление образования совместно с волонтерским движением организовало флэш-моб по массовому чтению стихотворения.

В парке-сквере им. Сулеймана Стальского села Касумкент собрались 300 человек. В масштабной акции, приуроченной к Меж-

дународному дню родного языка, приняли участие сотрудники районной администрации, соцзвена, учреждений образования и культуры, учащиеся школ, члены волонтерского движения, воспитанники Дома детского творчества района. Мероприятие прошло перед IX межрайонной научно-практической конференцией «Лезгинская письменность. Истоки и развитие», посвященной 150-летию первой лезгинской азбуки Казанфара Зульфичарова.

АТИУЗ ТАГУН

«Самурдин» юбилейдин вилик зи рикел газетда чап хъайи бязи макъалаяр хъевезва. Абурукай сад чи машгур алим Ярали Яралиеван 2011-йисан 26-ноябрдин нумрада чап хъайи ««Самур» чи ивидин дамар я» макъала я. Ада кхьенвай: «Чи кьегъал къелемэгълийри кьилди чпиз са менфятни авачиз, гъар жуьредин четинвилериз эхна шумуд йисар я халкъ паталди «Самур» газет тахъана-тахъана гъатай са савкъват хъиз хуьз... И экв гвай ксариз икрам тавуртла, и экъуникай Рагъ тавуртла, чун гъихътин лезгийар хуьрай?» Эхирдай Ярали муаллимди келдайбуруз эвер ганай: ««Самур» газет чи ивидин дамар я, ам чна садавни атлуз тагун!»

Гъакъикъатдани, газет акъат тавун, чаз чи члал, меденят, тарих, эдебият, адетар кланарзавай экв тухъвена лагъай члал я. «Самурдин» 20 йисан юбилейдин вилик за ««Самур» гъар хизандиз!» лагъана келдайбуруз эвер ганай. Гила мад гъилера жуван лезгийриз эвер гуз кланзава заз. Ша чна гъар са касди алакьдайвал газетдиз куьмек гун. Рикле жуван члалазни жуван халкъдиз кланивал аватла, и кар кьилиз акъудун са акъван четин туш.

Жуван тежрибадикай лугъун. Газетдив егечлал сифте йикъалай за жуван мукъва-кьилибурув, дустарив, хуьруьнбурув «Самур» кхъиз туна. Гъа икІ, клвенкІве 20, ахпа 30, гуьгъуьнлай 50 касди газет кхьена. Гъа са вахтунда газет Къуба райондин Хъимил ва Хъимил къазмаяр, Хачмаз райондин Хъимил кьшишла хуьрерин агъалийривни агакъарна. Исаятда зи пагай «Самур» кхьенвай 62 кас ава.

Заз чиз, алай вахтунда «Самур» чи республикадин виридалайни хъсан газетрикай сад я. Са шакни алачиз, ам лезги члалан члехи женгчи я. Ада чаз хайи члал, хайи халкъ акІ кланарзава хъи, гагъ-гагъ жув пагъ атлана амуькъда. Ихътин газет кхъин тавун лезгивал негъ авун я.

Газетдин 30 йисан юбилейдин вилик за и фикир мад гъилера тикрарзава: Ша чна газетдик къуьн кутан. Жуван вацІ жува яцІу авуна кланзавайди рикелдай алуд тийин. Чи ивидин дамар тир «Самурдин» ара атлуз тагун.

Тагъир АГЪАРЕГЪИМОВ,
Баку



КЪУЛАН ВАЦІУК СЕЛ КУМАЙ КЪВАН...



Къулан вацІук сел кумай къван,
Хуьрерик дем-мел кумай къван,
Рубгдик милли къел кумай къван,
Сагъ я лезги халкъ.

Гиссерал звал гъидай и цІарарин автор течидайди лезгийрихъ бажагъат ава. КІелдайбурук рубгъ кутадай и шиир лезгийрин зурба камалгъли Фейзудин Нагъиеван къелемдикай хкатай йикъалай вири халкъдин меце гъатнава. Адан автордин тІвар лезги эдебиятдин тарихда гъамшалугъ яз амуькун патал са и шиир бес я. Ингъе ихътин явлалу цІарар адахъ тІмил авач.

Къе вичин 70-йисан юбилей къейд ийизвай чи халкъдин баркаллу хва, тІвар-ван авай шаир, прозаик, публицист, эдебиятдин пешекар, таржумачи, филологиядин илимрин доктор, ДГУ-дин профессор Фейзудин Нагъиеван къелемдикай хкатнавай эсерри чи рубгъдин ивирар девлетлу авунвайвилай, ада халкъдин патай чІехи муьгъуббат къазанмишнава. Адан шиирарни поэмаяр, гъикаяярни повестар, шииррин риваятарни драмаяр, гъакІни лезги чІалан илимдиз, эдебиятдиз, фольклордиз, чи классикриз талукъарнавай илимдинни публицистикадин макъалаяр чпихъ чІехи мас авайбуру я. Вичин уьмуьр къилляй-къилди халкъдиз къуллугъ авуниз серфнавай ам кІелдайбурун рикІ алай сенткар я.

Нагъиев Рамазанан хва Фейзудин (Фаиз Куьреви) 1951-йисан 15-февралдиз Дагъустан Республикадин СтІал Сулейманан райондин Агъа-СтІал хуьре дидедиз хъана. Одессадин дараматар эцигдай инженервиллин институт яру дипломдалди

ДИДЕ-ВАТАН

Зун шад хъанай, мублагъ чилел хайила,
Тирла жувни зурба гужлу хъандай.
ВацІар, гъуьлер, дагълар чуьллер гайила,
Деде-ватан, вун заз гъикъван масандай!

Жуван буржи тамамна чиг чІавалай,
Хъсан кІелна, ваз къуллугъна, кІвалахна.
Ви тарифна, гъахъ бейкефнач жувалай,
Ви рекъе лап чанни гуз зун алахъна.

Шумуд бабат дегіш хъана рекъер ви,
Са чІавузни ваз зун хва хъиз акунач.
ЭхнатІани тІалар, кашар, мекъер ви,
Зи дердерин гъавурда вун акъунач.

Ваз гъамиша тІарашчияр хуш хъана,
Ви девлетар нахайриз на апайна.
Абур патал ви сергъатар буш хъана –
Ви мяденриз, пак хайриз ахъайна.

Мерд рухваяр на акъудна патарал,
Тух тежедай тІафалри вун къечизва.
Къе пилияр ацукънава йатарал,
Кесиб халкъдин жибин, руфун ичІизва.

ва Москвадин М.Горькийдин тІварунихъ галай Эдебиятдин Институт тафаватлу-вилелди акъалтІарай ада 1978-1998-йисара Дагъустандин чара-чара эцигунрин тешкилатра устІарвиле, прорабвиле, инженервиле, СМУ-дин директорвиле кІвалахнай. Гуьгъуьнлай вичин рикІин эверунихъ яб акална уьмуьр къелемдиз бахш авун къетІнай.

Вичин шиирар, гъикаяяр, макъалаяр мукъвал-мукъвал газетринни журналрин чинриз акъатзавай Ф.Нагъиева журналистикада вичин рехъ, къетІен хатІ малумарзавай къилдин печатдин орган арадал гъун къетІна. И ниятдалди ада 1990-1996-йисара лезги ва урус чІаларал материалар чапзавай «Лезгистан» журнал кардик кутуна. Гъа йисара ададай и чапдин орган халкъдин рубгъдин чешмедиз элкьубриз алакьна. Гуьгъуьнлай Ф.Нагъиеван алакьунар лезги тележурналистикадани винел акъатна. 2004-2005-йисара «Дагъустан» телекомпанидин редакторвиле кІвалахдайла ада лезги чІалал «Инсан ва девир» тІвар алай къилдин программа туькІуьрна ва ам вичини тухвана. Куьруь вахтунда и программади инсанрин патай чІехи гуьрмет къазанмишна.

Фейзудин Нагъиев чи аямдин лезги поэзиядинни прозадин устадрикай я. Адан эсерриз деринвал, метлебувал, образлувал, чІалан мишвал хас я. Абур кІелдайбурув веревирдер ийиз, нетижаяр хкудиз тадайбуру я. Гъавилай и къелемгълидин чап хъанвай ктабар чи халкъдин рубгъдин дуьньядин эменнир яз гъисабиз жеда. Къейд авуна кІанда хъи, Ф.Нагъиева вичин эсерар къе чІалал – лезги ва урус чІаларал къелемдиз къачузва.

Къелемгълидин лезги чІалал басма хъанвай «Капал кхъинар» (1989), «Къванцел биришар» (1989), «Хважам-жамни Яргъируш» (1991), «Цавай къвазва муьгъуббатдин авазар» (1994), «Алпандин суракъда» (1995), «Терсепулда йиф» (1996), «Гарал теменар» (2001), «Къуруш» (2002), «Куьре Мелик» (2002), «Зенг ва къван» (2009), «Абилейсан марф» (2014), «Йиферивай хабар яхъ» (2019), урус чІалалди «Пуд мани» (2014), «Ви вилерай килигзава гъетерни» (2018) ва маса шиирринни прозадин ктабар кІелдайбуру чІехи муьгъуббатдивди къабулнава.

Ф.Нагъиев явлалу публицист хъизни сейли я. Адан къелемдикай лезги чІалан месэлайриз, халкъдин ифин алай проблемайриз, эдебиятдин, фоль-

клордин чара-чара хилериз талукъарнавай 200-елай гзаф макъалаяр хкатнава. Абур Дагъустанда хъиз Урусатда, Азербайжанда, Польшада, Германияда, Латвияда, Украинада, Белоруссияда, Туьркияда, Иранда ва маса улквейрани басма хъанва.

1992-йисуз Ф.Нагъиева къелемдиз къачур «Туьркияда стхайрин къилив» тІвар ганвай йикъарганри Туьркиядин лезгийрикай гзаф марагълу малуматар гана.

Къелемгълидин темайрик лезги эдебият, лингвистика ва текстология, къадим цивилизациядин тарих, албанистика, палеография, ономастика, этнография хътин илимдин хилерни ква. «Народы и земли Албании Кавказской» (2011) ктабди, газетринни журналрин чинриз акъудай чІалан лексикадиз, орфографиядиз ва пунктуациядиз талукъарнавай цІудралди илимдин макъалайрин авторни я. ЧІал гуьнгуьна хтун ва ери хъсанарун патал ада вичин теклифрин кІватІал – «Лезги чІалан гафар кхъинин къайдайрин тагъ» кхъена чапдай акъудна (2007).

2011-йисуз Ф.Нагъиева Москвада «Проблемы творческого наследия Етима Эмина и Сулеймана Стальского: текстология и поэтика в свете сравнительного изучения» темадай хвейи докторвиллин диссертациядиз алимри чІехи къимет гана. Лагъана кІанда хъи, къедалди я Дагъустанда, яни Кефер Къафкъада и хилия хвенвай диссертацияр мад авач.

Ам «Поэтическое наследие Сулеймана Стальского. Проблемы текстологии», «Етим Эмин: Путь к истине», «Эминан гъакъикъатдикай гъакъикъат», «Меридианы жизни и концепция мысли», «Поэт, давший имя эпохе», «Гомер XX века и его время», «Етим Эмин и Сулейман Стальский. Поэзия и жизнь», «Народы и земли Албании Кавказской» тІварар алай монографияйрин ва гзаф илимдин макъалайрин автор я.

Лезги шаиррикай Куьре Меликан, Чилихъ Абдулгъамидан, СтІал Саядан, лезги ва Дагъустандин эдебиятдин классикар тир Ялцугъ Эминан, Етим Эминан, СтІал Сулейманан ва масабурун ирс чирунин кардик ада вичин зурба пай кутунва.

Низами, Дегълеви, Хакъани, Мегъсети, Пушкин, Лермонтов, Есенин, Блок, Ахматова, Цветаева, В.Федоров, Б.Чичибабин

Тандал – канаб, къуьнева зи гъебеяр,
Сад – хурунди, садни (батІин) далудин.
Къулухъ – шегъре, вилик – дагълар, тепеяр.
Я Ребб! Зани жуван буржи алудин!
Суракъдава зун эсилрин бегъердин.
Къекъверга я зун яргъал тир къекъвердин.

Хурундай гуз, далудиндаз вегъезва,
Зун къулухъди акІажзава заланда.
Чулавд ишез, лацуди заз хъуьрезва,
Гъар камунин пар гъатзава гарданда.
Зи юрфара гар акъазва кефердин.
Къекъверга я зун яргъал тир къекъвердин.

Рекъевайдан кІвачиз цазни акъахда,
А рекъевач къаличаяр, гебеяр.
Пуд хупІ хъвана къисметдин пак булахдай,
Даиматдиз гъида ацІай гъебеяр.
Къвердавай ван гужлу жезва эвердин,
Къекъверга я зун яргъал тир къекъвердин.

На къачурбуру ава къулухъ гъебеда,
Вуна рикІяй гайибур ви вилик ква.
Чарх гана вун мад эвелдал хкъеда,

ва маса шаиррин шиирар лезги чІалаз элкьуьрнавай Ф.Нагъиева и кІвалах къени давамарзава. Ада, Дагъустандин Гъукуматдин Университетдин муаллимди хъиз, студентар жуван чІал, меденият, эдебият, тарих кІандайбуру яз вердишарунин рекъе гъакъисагъвилелди зегъмет чІугвазва.

1992-йисалай Урусатдин кхъирагрин кІватІалдик квай къелемгъли Дагъустан Республикадин медениятдин лайихлу кІвалахдар гуьрметдин тІварцІиз ва «Шарвили» премиядиз лайих хъанва. Хайи чІалаз, эдебиятдизни медениятдиз талукъ тир макъалайрай ада «Къизилдин лекъ» лезги чІалан алим Мегъамед Гъажиеван тІварунихъ галай премияр къачунва. Эдебиятда къазанмишай агалкъунрай Ф.Нагъиеваз Урусатдин медениятдин (Артийский) комитетди къизилдин медаль ва «Урусатдин халкъарин Артиядадин Лауреат» тІвар ганва (Санкт-Петербург, 2012).

Ф.Нагъиеван эсерар Михаил Крылова, Евгений Чеканова, Валерий Латынина, Андрей Голова, Петр Родина, Владимир Макурова, Владимир Серова, Марины Агъмедова, Алексей Саломатина, Мегъемедрасул Мурсалова ва масабур урус чІалаз элкьуьрнава.

Вичин яратмишунриз ватанпересвиллин, философиядин, муьгъуббатдин темаяр хас тир Фейзудин Нагъиева лезги эдебиятдиз цІийи кІалубарни везинар, къаматарни къилихар, прозадиз лагъайтІа, фантастика, антиутопия хътин жанраяр гъанва. Ф.Нагъиеван эсеррай А.Межидова ва И.Бабаевади кандидатвиллин диссертацияр хвенва.

Эхирамжи йисара Ф.Нагъиева СтІал Сулейманан малум тушир шииррин кІватІал («Къил акъатич гъич, девир, вай!» (2009)), Етим Эминан «Пагъ, чи уьмуьр...» (2018) ктабар чапдай акъудна. Ада чапдиз гъазурнавай Ялцугъ Эминан шииррин кІватІал алай йисуз кІелдайбурув агакъда.

Вичиз Аллагъди гзаф патарай алакьунар ганвай, эдебиятдин чара-чара жанрайра сад-садалай марагълу эсерар яратмишзавай, къелемдив датІана женгина авай, халкъдин дамахдиз элкьвенвай Фейзудин Нагъиева цІийи эсеррин винел кІвалахзава. Чна адахъ чандин сагъвал, рикІин шадвал, рубгъдин къакъанвал хъун тІалабзава.

Седакъет КЕРИМОВА

Эвел-эхир – са нукътІа я, чилик ква.
Рубъ хъайлани Даиматдин сефердин,
Къекъверга яз амуькда зун къекъвердин.

Гъардаз вичин чка ава кутугай,
Гъутухъандиз кичІе жеч хъи гъутукай.

Гъар яракъдик тІул ква вичин устадин,
Лигим хъана хкатзавай чатукай.

Четинвилер уьткъем касдиз часпар туш,
Турфандиз бес кичІе женни гарукай.

И авадан чилер хуьн чи бубайриз
Регъят тирни няс душманрин хурукай?

Мерд къегъалдиз ажалдихъай кичІе жеч,
Герек йикъуз ам хкечІда сурукай.

Эркек ятІа, ада чинал туьнбуьгъда,
Амма тариф ийиз жеда къулухъай.

И хесетар аквада кез лезгидай,
Анжах небет такурай кез гуьзгуьдай.

“САМУРДИН” МЕКТЕБ

Хъана-хъанач са къузек. Къари къена тек амай ам хуьруьн вини къиле, къакъан пелел эцигнавай квалек текдиз яшамеш жезвай. Садра ада базардай кал къачуна. Юкъуз квалек квалехар авуна, нянихъ кал ацана галатай кас са вил ахварин лагъана къаткана. Садлагъана адан япарихъ ван галуькна. Севрен ванциз ухшар тир. Вичи-вичиз «ахвар я жеди» лагъана муькуь къвалахъ элкъвена кас.

Къвед лагъай йифиз севрен ванци мадни касдин ахвар атлана. «Сев тиргала кали са ван акъуддай, кичела са «му-у» хъайитлани ийидай. Ваъ, жеч», – лагъана ахварал фена ам.

Пуд лагъай йифиз къузек цийиз ахварал феи кумазни гъенелай мад севрен ван атана. «Пуд йифиз гъа са ахвар аквач гъа! Им рикливани сев я, адаз калин эхирдиз акъатиз кланзава жеди», – лагъана, ахварай аватай къузек цлакай куднавай тфенгни къуна даклардин вилик къара гуз ацукъна. «Кал пад-пад тавунмаз ничхир яна къена кланда», – фикирна къузек. Ин-

гъе къецел акъван мичли тир хъи, касдиз тфенгдин гуьлле кале акъаз кичле хъана. Ада фикирдалди сев акъатна фена.

Муькуь йифиз кас цурин къава чъ-

СЕВРЕН КЪИСА

МАХ



нуьх хъана. Са герендилай адаз аламагдин кар акуна. Усунилай хкадарна атай сев калин пагавай хъиз чилел къаткана. Кали кичле тахъана севрез

чан-рикI ийиз, адан пелез мез гузвай. Са герендилай сев атайвал хъфинни авуна. Къузек пагъ атлана амай. «Им вучтин кар я? Нивай хабар къан?» - лугъуз амуькна ам. Экуьнахъ кал нехирдиз гъалдайла къузекал вичиз ам маса гайи кас гъалтна. Ада вилералди акурбур рахайла касдин пузаррихъ хъвер акатна. Яб гана куьтягъайла ада

къузекказ лагъана:

– Са йис инлай вилик гъурчехъанри диде сев ягъана къенай, шарагдихъ лагъайтла язух атана, къягъначир. Абуру севрен шараг чи хуьруьз гъанай. Гъайванди гишила цириз акурла, ам калихъ агалдарнай. Вуна къачур калин нек хъванай ада. Кали и шарагдиз дидедалнай. Севрен шараг чехи хъайила, гъурчехъанри ам тамуз ахъайнай. Гъа йикъалай мад ам чаз ахкунач.

– Гъа, гила зун гъавурда акъуна. Аквар гъаларай, и сев чехи хъанвай гъа шараг я. Гъайванрини чпиз хъсанвал авурбур рикелай алуддач къван, – лагъана къузек.

Азизрин СЕВДА

РУМИНАДИН МУРАД



Кцлар райондин Клуфоба хуьруьн мектебдин III синифда клелзавай Румина Гуьнешова вичихъ алакьунар авай руш я. Тарсар хъсандиз чирзавай ада лезги ва азербайжан члаларал гзаф шиирар хуралай клелда. Иердиз къуьлеризни чида и рушаз. Гитарадал ягъиз чирун лагъайтла, адан чехи мурад я. И кардикай хабар тир хайибуру мукъвара адаз гитара къачуда лагъана гаф ганва. Бес къачудачни? Белки и рушакай гележегда хъсан сеняткар жеда...

ЧИ ГАФАР

ИЧИ

Са шумуд мана авай гафарик акатзавай «ичли» гафуникай рахадайла чи члалан алмри къве жуьредин баянар гузва. Филологиядин илимрин доктор Ражидин Гъайдарован фикирдалди, и гафунихъ къве мана ава: 1) «затI авачир, буш; 2) лап ухшар, гъам хътин». Алимди хъизвайвал, и гаф «ичI» существительнидихъ -и суффикс акал хъана арадал атанва. Табасаран члала «ичI» гаф къедалди хвенва ва адахъ «затI авачир чка, легъв» хътин манаяр ава. (Килиг: Р.И. Гъайдаров. *Лезги члалан этимологиядиз гъахъун. Магъачкъала, 2005. Ч. 26*).

Сад лагъайди, и гафунихъ анжах къве мана ваъ, са шумуд мана ава. Месела, филологиядин илимрин докторар тир Мегъамед Гъажиева ва Букар Талибова «иччи» гафунихъ винидихъ къалурнавай къве манадилай гъейри, «анжах» хътин манани авайди къалурнава. *Аниз ичли вун вач, яни Аниз анжах вун вач. (Килиг: Лезги члаланни урус члалан словарь. Туькьурнавайбур Б.Талибов ва М.Гъажиев. Москва, 1966. Ч. 144)*.

Къвед лагъайди, бязи алмри кваз такъуна эдебият члалай акъуднавай «ичI» гаф табасаран члала хъиз, чи члалан нугъатрини «ичI» ва «эчI» хъиз хвенва. Месела, Куьре пата кIиривийри ва маса хуьрерин агъалийри «Агъмедан векъин эчI» лугъузатла, Къуба патан бязи хуьрера «Агъмедан векъин ичI» лугъуза. Яни Агъмеда векъер ягъазвай чкадин векъ авачир (буш) чил.

Гафунин къвед лагъай манадилай гъейри, адахъ гъакIни «халисан», «кIусни амачиз ухшар», «дуюм-дуюз» «са нерин хилляй аватай хътин», «къве туплу атлай хътин» манаярни ава лугъуз жеда. Месела, «Хва ичли вичин буба я» жумла агъадихъ галайвални лугъуз жеда: 1) *Хва кIусни амачиз буба я*; 2) *Хва халисан вичин буба я*; 3) *Хва къве туплу атлай буба я* ва икI мад.

КВАН

Чи члала ихътин сад хъиз лугъудай ва сад хъиз кхъидай, амма чеб манайралди чара тир къве гаф ава: 1) *Кван* – члалан пай хъиз клусарик акатзавай са кар къилиз акъудун патал лугъузвай гаф. Месела: *лагъ кван, ая кван, къала кван, алад кван, ягъа кван* ва икI мад. *Къала кван вуна вуч кхъенватIа*. 2) *Кван*. Манадалди сад лагъай гафунилай чара тир и гафунал гъалтайла чи члалан алмрин фикирар са къадар тафаватлу я. Месела, Ражидин Гъайдарова кхъизва: «И гафунин асил мана авар члалан квен «тIуьн, недайди, ем» гафуна сахламиш хъанва. *И гъер за кваназ тунвайди я*, яни нез, къуруриз ва я як паталди. Хусан гъа ихътин манада и гаф Е.Эминани ишлемишнава: *Дугъри игридаз кван я дуюньяда...* (Килиг: Р.И.Гъайдаров. *Лезги члалан этимологиядиз гъахъун. Магъачкъала, 2005. Ч. 28*).

Агъмедулагъ Гуьлмегъамедова и гафунихъ къве мана авайди къалурнава: 1) гъуьрч; 2) масадакай къачузвай, жезвай хийир. (Килиг: А.Г.Гуьлмегъамедов. *Лезги члалан словарь. II том, Магъачкъала, 2012. Ч. 33*).

И алмдини Етим Эминан цлар мисал яз гъанва. Р.Гъайдарова шаирдин «кван» гафуниз «ем», А.Гуьлмегъамедова «гъуьрч» хътин манаяр ганва.

Мегъамед Гъажиева ва Букар Талибова «кван» гафунихъ агъадихъ галай манаяр авайди къалурнава: 1) гъатай затI, гъуьрч; 2) гъалиб хъун, гъалибвал къачун. *Памайрал ада заз кван гана. (Килиг: Лезги члаланни урус члалан словарь. Туькьурнавайбур Б.Талибов ва М.Гъажиев. Москва, 1966. Ч. 154)*.

А.Гуьлмегъамедова хъиз, гъам и алмри, гъамни филологиядин илимрин доктор Фаида Гъаниевади и гафунихъ «пуд-къуд йис хъанвай», «къуьзуь хъанвай» хътин манаярни авайди къалурнава: *кванан гъер* – къуд йисалай алатнавай гъер, къуьзуь гъер. (Килиг: Ф.А.Ганиева.

Отраслевая лексика лезгинского языка. Махачкала, 2004, ч. 37).

Бязи лезги нугъатра «кван» гафунихъ «тум» хътин манани ава. Гъавилияй бязи хуьрера «кванан гъер» лагъайла «тумуниз хвенвай гъер» фикирда къада. Чи машгъур алим Гъажибег Гъажибеговани вичин «Адатдин къармахра» эсерда «кван» гафуникай гъа и манада менфят къачунва.

КЪУТ

Чи эдебият члалай акъуднавай гафарикай сад «къут» я. Гилан члалан ва орфографиядин гафарганрани «къут» къилдин гаф хъиз гъатнавач. А.Гуьлмегъамедова вичин лезги члалан гафарганда «къут-къавум» ибара ганва. Им «муькьва-къили» лагъай члал я.

Ингъе «къут» гафунихъ къилди вичин мана ава. Р.Гъайдарова икI кхъенва: «Мумкин я, къут гаф вахт къалурдай гафарин жергедай я. Гекъиг: 1) *къут-къутдал татуй*, яни вахт вахтунал татурай (яни йис атIудалди, йис йисал къведалди); 2) *Са къатдиз агакьайла адаз акъул атана*. Ина «къут гафунин чкадал, чи фикирдалди, къат лагъанва». (Р.И.Гъайдаров. *Лезги члалан этимологиядиз гъахъун. Магъачкъала, 2005, ч. 34*).

«Къут» гаф чи фольклордани гъалтзава. Дуюнья акунвай рехи лежберри гъилив тум вегъидай чIавуз икI лугъудай:

*Къут, къут алата,
Тум, тум акъата,
Вун ник хъана агата.
АцIурай чи кандуяр,
Алуда чи дердияр.
Чи кIвалер-къар къени хъуй,
Чун Аллагъдиз клани хъуй.*

Алатай виш йисан эвелра чап хъанвай чи бязи махара ва бубайрин мисалрани и гаф дуьшуьш жезва. Гуьгъуьнлай ам «вахт» гафунив эвез авунава.

М.МЕЛИКМАМЕДОВ

РИКЕЛ ХУЬХ!

Чи члала цийи гафар арадиз гъизвай са шумуд къайда ава. Абурукай сад тикрар жезвай дибрикай цийи гафар туькIуьр хъун я. И къайда вични пуд чкадал пай жезва.

Михи тикрар хъун

И къайдадиз «редупликацияни» лугъуда. Михи тикрар хъунин къайдадив цийи гаф туькIуьр жедайла диб авайвал тикрарда, амма адан мана-метлеб дегиш жеда: *чIар-чIар; пуд-пуд; куз-куз; хъуьрез-хъуьрез; кичIез-кичIез; лугъуз-лугъуз* ва мсб.

«Тапан» тикрар хъун

И къайдадин куьмекдалди цийи гаф туькIуьр жедайла, вилик къезвай гафунин гъадав къадай тай, амма вичикай члала къилди менфят къачун тийизвай сесерин комплекс жагъурда. Адет яз ахътин «тапан» паяр тир гафар /м/, /ш/ ва са бязи дуьшуьшра /пI/ сесинилай гатIунда. Месела: *чай-май; хъач-мач; куьлуь-шуьлуь; уь-муь; иурт-пIуртI; чит-мит; къал-къиж; мехъер-шехъер* ва мсб.

Бязи гафарикай и къайдадалди цийи гаф туькIуьриз жеда. Месела: *мух, мум, мел* ва мсб.

«Тапан» тикрардин къайдада арадиз атай гафунин мана-метлеб халис гафунин манадин тайинвал зайиф хъун яз гъисабна кланда.

Акахъай къайда

Акахъай къайдадикай – аффиксди алава ийизвай тикрар хъуникай лезги члала гегъеншдиз менфят къачуда. И чIавуз алава такъатар яз суффиксрикай, префиксрикай, инфиксрикай, эхиррикай, -ни союздикай менфят къачуда. Месела: *кIвалба-кIвал; чирхчир; жузун-качузун; гзафни-гзаф; вахт-вахтунда; бахта-бахт; къилера-къил; хунIни-хунI; къилни-къилихъ; къулу-къулуьхъ* ва мсб.

ЭПИТАФИЯ

СВЕТЛАЯ ПАМЯТЬ



Смерть разлучила нас с замечательным человеком, хорошим другом, известным врачом-флебологом Чингизом Абдуллаевым. Его всегда отличали профессионализм, высокие человеческие качества: нравственность, чувство долга, принципиальность, доброта к людям и глубочайшая порядочность, любовь к родному краю и родному языку.

Абдуллаев Чингиз Рамизан хва родился 23-го февраля 1960-го года в селе Кёхне Худат Кусарского района, в семье учителей. Его мать – Абдуллаева Гамия, рано потеряла мужа, и осталась одна с пятерыми детьми. Несмотря на все тяготы жизни она достойно их воспитала. Все они получили высшее образование.

Ч.Абдуллаев с отличием окончил школу № 3 Кусарского района. В 1983 году он окончил лечебный факультет Ставропольского мединститута, затем прошел годичную интернатуру по хирургии на базе Пермского медицинского института.

В 1983-1988 годах он работал врачом-хирургом межобластной больницы УВД Пермской области, города Соликамск. В 1985-ом году прошел курсы усовершенствования по неотложной хирургии грудной и брюшной полостей в Казанском ГИУВ-е.

В 1988-1990 годах работал врачом-хирургом Республиканской больницы УИТУ МВД Азербайджана. В 1990-1992 годах был начальником хирургического отделения Республиканского Госпиталя МВД Азербайджана. В 1992-ом году прошел специализацию по сосудистой хирургии в НИИКЭХ имени Топчубашева.

1992-1993 гг. – старший ординатор отделения сосудистой хирургии Центрального Военного Клинического Госпиталя Министерства Обороны Азербайджана. В 1993-2005 годах он был начальником отделения сосудистой хирургии Центрального Военного Клинического Госпиталя Министерства Обороны Азербайджана. Был удостоен звания полковника-лейтенанта, а также первой степени квалификации по специальности врач-хирург.

Ветеран первой Карабахской войны в 90-ых годах, добросовестно выполняя долг перед Родиной, он многократно проходил службу в прифронтовых зонах, спасая жизни наших солдат.

С 2005-го года, после выхода на пенсию с военной службы по собственному желанию, Чингиз Абдуллаев работал консультантом-флебологом в таких частных клиниках, как «ОКИ», «Саххат», «Медиклаб», «Фунда», «НВ». Он был одним из лучших специалистов республики в области флебологии и ангиологии.

Спорт и движение были неотъемлемой частью его жизни. Он охотно участвовал в велопоходах, сплавах по рекам на плотах. Особым увлечением Чингиза Абдуллаева было покорение горных вершин. С группой друзей, в большинстве своем врачами, он покорил многие горные пики Азербайджана, и даже был награжден сертификатом за восхождение на гору Эльбрус. Он всячески агитировал к спорту и продвигал здоровый образ жизни.

Доктор Чингиз был глубоко влюбленным в жизнь человеком, и умел заряжать оптимизмом всех в своем окружении. Светлая память о нем всегда будет жить в сердцах его родных, близких и друзей.

Аллагъди рагъмет авурай!

«САМУР»

ЧИ ТАВАТРИН ЧІАЛАР



Ульяна Междова
ИЙИДА

За чІалакай къван ийида,
Къван ийида, хаз тежедай.
За чІалакай къан ийида,
Ягъийривай къаз тежедай.

За чІалакай рагъ ийида,
Хъуьтлуьн циклиз гад ийидай.
За чІалакай магъ ийида,
Гатфарихъ чил пад ийидай.

За чІалакай муг ийида,
Шаирвиллиз генг рехъ гудай.
За чІалакай цук ийида,
Ялав хъана, чаз экв гудай.

За чІалакай вирт ийида,
Ширин гафар мецел къведай.
За чІалакай цук ийида,
Атирдин ни рикел къведай.

Меджидова Ульяна Эльбрусан руш СтІал Сулейманан райондин Шихидхуьре дидедиз хъана. 2017-йисуз хуьруьн мектеб акъалтІарай ада алай вахтунда Сургутда медицинадин колледжда кІелзава.

Шиирар кхъинал мектебдин вахтарилай рикІ ала. Вич шаирни, муаллимни тир Нажмудин Шихнебиевавай шиирар кхъидай къайдайрикай, рифмадикайни ритмадикай чирвилер къачуна.

Алай вахтунда Ульяна Меджидовади Сургут шегъерда лезги чІал, чи халкъдин адетар хуьнин кардик вичин пай кутазва.

ЧАН ДИДЕ

Ви гъилерихъ зи вил хъанва, чан диде,
Вун галачиз рикІ гъатзава зи клева.
Фейи вахтар зи къвез рикІел къвезва,
Амма вун тек экрандай заз хуььрезва.

Дагъустандихъ зи вил хъанва, чан диде,
ХъанайтІа, зун хайи хуьруьз къведай.
Атана ви метІерал кыл эцигна,
Хърак чрай фу ашкъидив за недай.

Хайи кІвалихъ вил хъанва зи, чан диде,
РикІ акъатда хайи хуьруьн цларихъ.
Хабар тахъуй гъич садазни дуйньядал,
РикІ кузвайди хайи дидед гафарихъ.

Ви вилерихъ зи вил хъанва, чан диде
Гъар йифиз заз ахварай вун аквада.
«Мус хъфида» лугъуз, йикъар гъисабиз,
Гардан къуна, ваз темен гуз, цІрада.

Вил хъанва зи, рикІ кузава гъурбатда,
Гъиниз, диде, лагъ гъи патахъ зун катда?
Мус къекъведа Дагъустандин рекъерай,
Мус къведа хуьруьз атай гелерай...

Хавер Нуруддинан руш Шефиева 1996-йисуз КІлар райондин Лечет хуьре дидедиз хъана. 2013-йисуз хуьре юкъван мектеб акъалтІарна Сумгаитдин Гъукуматдин Технический Колледжиз къабул хъана.

Поэзиядал рикІ алай руша геле мектебда кІелзавай йисарилай лезги чІалал шиирар кхъизва. И шииррай адан къетІен хатІ хъсандиз аквазва. Хайи чилел, халкъдин адетрал рикІ алай Хавер Шефиевади вичин шиирра абуруз кІанивал къалурзава.



Хавер Шефиева

ХТУРАЙ

Эхиз жезвач яр галачиз, лагъ, ашкъидин тан хтурай,
Чара тахъай дерт гайи заз, дердинин дарман хтурай.

Ви ван амач и патара, я гел амач и рекъера,
Зи япариз «зи кІаниди» лугъудай ви ван хтурай.

Гуьлуьшан югъ серин хъана, я рагъ амач, я хъен амач,
Бахтунин рехъ ахъая на, бахтунин девран хтурай.

Кузва зи рикІ ви ашкъиди, инсаф ая, гумир азаб,
Хару гатай са цуьк я зун, ша, цуькведал чан хтурай.

ХУЬДА ЗА

Шаирдин руьгъ хура аваз, шиир кхъиз, чІал хуьда за,
Ватан – диде, ватан – кІвал я, чан амаз къван кІвал хуьда за.

Къекъведа зун хайи чилел рикІ михъи тир дустар галаз,
Абурун дерт жувандай къаз, душманар яргъал хуьда за.

Герек туш заз мални такъат, сагъ чан гурай заз Аллагъди,
Ислягъвал хуьй чи дуйньядал, рикІе хъайи тІал хуьда за.

Пак рекъе хуьхъ алахъна куьн, хъсанвал я амуькдаиди,
Къадир чидайд пара хуьрай, ам рикІин кукІвал хуьда за.

ГАФАРГАН

Лангат – кирпич атІудай кІалуб
Манкъа – 1) нерай рахадай кас;
2) хумадин чІавуз
нефес дар хъун

Мансур – гъаларин кІетІ

Марчил – гъведгъвеш

МацІ – менфят

Мевенжи – муштулух

МегъетІ – мурад (диал.)

Мегъреб – дере (диал.)

Мекера – ярмарка

Мерв – тан шуькІуь, хилер
хІу набатат

Мергъуь – цІару

МетІ – метлеб (дегъ.)

Мехъв – капаш (дегъ.)

МилитІач – пиво (дегъ.)

Минал – къудратлу (дегъ.)

Миткъал – нехиш алачир, ужуз чит

Митхи – квахъ, алад

МичІем – мичІи чка

Миян – къук

Муда – кІарасдин кур, хвах

Мукуган – вечре кака хан патал
мука тадай кака

МукІрух – аскІан кІвачерин балкІан

Мулах – цІранвачир мум

Мумлах – михънавачир мум

Мумургъан – мум, какадин къиб ва
макъ акадарна гъазур-
завай мелгъем

МуртІ – пІипІ

“ЛЕЗГИ КІВАЛ”

КІани дустар!

Алай йисуз чна Бакуда «Лезги кІвал» кардик кутада. Дидед чІалаз икрам авун, чи ватангълияр агудун патал вацра садра кІватІ жеда чун. Рахада, хуььреда, санал манийрал илигда, шиирар лугъуда, цІийивилерикай хабар гуда. Чи халкъдин адетар, фольклор, поэзия, макъамар рикІел кхун, чи медениятдин ва руьгъдин алемда киле физвай вакъайрикай веревирдер авун патал ким туькІуьрда чна.

Чи шаирар, художникар, алимар, маничирни макъамчир муькувай чирдай «Лезги кІвал» виридан рикІ алай бубад кІвализ элкьурдай ният ава чахъ. Гъавилляй лезги чІалал киле фида чи мярекатар. Чайдин суфрадихъ ацукъна чІал чирдай ихтилатрал илигда. Чи килин ниятрикай сад дидед чІал кІанарун, чи ватангълийриз лезги чІалал савадлуьдаказ кхъиз чирун я. Чирун садрани геж туш лагъана рикІ алаз эгечІда чун и кардив

И кар рикІяй ятІа, чав агат! Чаз зенг ая!
Кхъихъ! Редакциядиз илиф!

Тел.: (012) 432-92-17

САМУР

Баş redaktor
Sədaqət KƏRİMOVA

Redaksiyamızın ünvanı: AZ 1073
Bakı, Mətbuat prospekti,
“Azərbaycan” nəşriyyatı,
3-cü mərtəbə, 101-ci otaq.
www.samurpress.net
www.sedagetkerimova.com
e-mail:sedagetkerimova@gmail.com

Hesab nömrəsi:
AZ03NA-
BZ0135010000000002944
Azərbaycan Beynəlxalq
Bankı “Mətbuat” şöbəsi
kod 805142
VÖEN 9900001881

Qəzet Azərbaycan
Respublikasının Mətbuat
və İnformasiya Nazirliyində
qeydə alınıb.

Qeydiyyat nömrəsi - 78

İndeks: 5581
Sifariş: 548
Tiraj: 2000
Tel:(012)432-92-17

“Azərbaycan” nəşriyyatında çap olunmuşdur.